



## Hüquqi yeniliklər

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istədik:

- Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində yeni Qanun qəbul edilmişdir.
- “Hədəfli maliyyə sanksiyaları” haqqında yeni Qanunu qəbul edilmişdir.
- Malların gömrük dəyərinin müəyyən edilməsi barədə gömrük qanunvericiliyində yeni dəqiqləşmələr aparılmışdır.
- Gömrük rüsumlarından azad edilən malların siyahısı genişləndirilmişdir.
- Ələt azad iqtisadi zonasında miqrasiya qaydaları yumşaldılmışdır.

### Çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində yeni Qanun qəbul edilmişdir.

*30 dekabr 2022-ci il tarixində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun (“Qanun”) qəbul edilmişdir.*

Qanun FATF-ın (Maliyyə Tədbirləri üzrə İşçi Qrupu) tövsiyələri əsasında hazırlanmışdır. Qanunun qüvvəyə minməsi ilə birlikdə oxşar münasibətləri tənzimləyən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun ləğv edilir.

Daha öncə qüvvədə olan qanunverilicikdən fərqli olaraq burada daha geniş məqsədlər nəzərdə tutulur. Əlavə olaraq Qanuna xarici hüquqi təsisat, yüksək riskli zonalar, elektron köçürmələr və s. kimi bir sıra yeni anlayışlar əlavə edilmiş, yeni texnologiyaların tətbiqinin risk qiymətləndirilməsi ilə bağlı məsələlər genişləndirilmişdir. Habelə bu sahədə qanunvericiliyin tətbiq dairəsi artırılmış, monitoring, nəzarət və önləyici tədbirlər gücləndirilmişdir.

Qanun 1 fevral 2023-cü il tarixindən qüvvəyə minmişdir.

- Valyuta tənzimi sahəsində yeniliklər edilmişdir.
- Mikro, kiçik və orta sahibkarlıq haqqında yeni Qanun qəbul edilmişdir.
- Daşınmaz əmlakla bağlı notarial hərəkətlərin aparılması qaydasında dəyişiklik edilmişdir.
- Notariusun depozit hesabından edilən ödənişlərin əhatə dairəsi genişləndirilmişdir.

## “Hədəfli maliyyə sanksiyaları” haqqında yeni Qanun qəbul edilmişdir.

*31 yanvar 2023-cü il tarixində “Hədəfli maliyyə sanksiyaları” haqqında Azərbaycan Respublikasının Qanunu (“Qanun”) qəbul edilmişdir.*

Qanun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.

Qanuna əsasən hədəfli maliyyə sanksiyalarına sanksiya tətbiq edilməli fiziki şəxslərin və qurumların aktivlərinin dondurulması da aiddir. Bu halda aktivlərin köçürülməsi, konversiyası, hərəkəti, habelə həmin aktivlər üzrə sərəncam verilməsi və ya onlarla hər hansı formada maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi qadağan edilir. Qanun həmçinin dondurulması nəzərdə tutulan aktivlərin siyahısını müəyyən edir.

Qanun 1 fevral 2023-cü il tarixindən qüvvəyə minmişdir.

## Malların gömrük dəyərinin müəyyən edilməsi barədə gömrük qanunvericiliyində yeni dəqiqləşmələr aparılmışdır.

*27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunları qəbul edilmişdir.*

Əlavələrə əsasən, malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir.

Həmçinin dəyişikliyə əsasən, bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər.

Belə müraciətə daxil olduğu vaxtdan 1 gün müddətində baxılır və müvafiq yoxlamalar aparıldıqdan dərhal sonra malların buraxılışı həyata keçirilir. Hər hansı uyğunsuzluq müəyyən edilərsə, gömrük orqanı buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair yazılı və ya elektron bildirişi həmin mallarla bağlı gömrük bəyannaməsinin təqdim olunduğu andan ən gec 24 saat müddətində bəyannaməçiyə təqdim etməlidir.

Əlavə olaraq qeyd etmək lazımdır ki, siyahısı “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar Nazirlər Kabineti tərəfindən 28 aprel 2023-cü il tarixinədək müəyyənləşdiriləcək.

Dəyişiklik 28 yanvar 2023-cü il tarixindən qüvvəyə minmişdir.

## Gömrük rüsumlarından azad edilən malların siyahısı genişləndirilmişdir.

*“Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 23 dekabr 2022-ci il və 27 dekabr 2022-ci il tarixli qanunları ilə “Gömrük tarifi haqqında” Qanununa müvafiq olaraq 20.0.22 və 20.0.23-cü maddələr əlavə edilmişdir.*

Yeni əlavə edilmiş maddələrə əsasən, 2023-cü il yanvarın 1-dən etibarən aşağıdakılar gömrük rüsumlarından azad edilir:

- siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların işğaldan azad edilmiş ərazilərin ƏDV ödəyicisi olan rezidentləri tərəfindən idxalı – 10 il müddətinə
- siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin təsdiqedicisi sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı – 2 il müddətinə

## Ələt azad iqtisadi zonasında miqrasiya qaydaları yumşaldılmışdır.

*23 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (“Qanun”) qəbul edilmişdir.*

Qanuna əsasən, Ələt azad iqtisadi zonasına işgüzar və ya şəxsi səfər məqsədilə gəlmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin (“Şəxslər”) Azərbaycan Respublikasında (“AR”) müvəqqəti olma müddəti Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin vəsatəti əsasında uzadılır. Bu zaman Şəxslərin qeydiyyatı alınması üçün yaşayış sahəsinə dair sənədlər tələb olunmur. Qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun və ya inzibati müəssisəsinin təqdim etdiyi ünvan üzrə aparılır.

Qeyd edək ki, dəyişikliklərə əsasən, sözügedən şəxslər və onların ailə üzvlərinə AR ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi də yuxarıdakı qaydada aparılır.

Bundan başqa, dəyişikliklərdən sonra Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun, inzibati müəssisələrinin və hüquqi şəxslərinin Ələt azad iqtisadi zonasının ərazisində işə cəlb etdiyi şəxslərə, habelə bu hüquqi şəxslərin təsisçilərinə iş icazəsinin alınması tələb olunmayacaqdır.

Qanun 12 yanvar 2023-cü il tarixindən qüvvəyə minmişdir.

## Valyuta tənzimi sahəsində yeniliklər edilmişdir.

*23 dekabr 2022-ci il tarixində “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda ( “Qanun”) dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.*

Dəyişikliyə əsasən, müvəkkil banklar anlayışına poçt rabitəsinin milli operatoru da daxil edilmiş və “Azərbaycan Respublikasının milli valyutası” anlayışı poçt rabitəsinin milli operatorunda hesablarda olan manat vəsaitinə də şamil edilmişdir. Yeni dəyişikliklə, müvəkkil banklarla yanaşı, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər də valyuta nəzarəti agentləri hesab edilir və Qanunun pozulmasına görə məsuliyyət daşıyırlar.

Yeni əlavə olunmuş 16-1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Bankı (“MB”) valyuta nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədilə rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatlarının toplanıldığı vahid informasiya sistemini ( “İS”) yaradır.

İS valyuta nəzarəti agentləri tərəfindən valyuta əməliyyatları barədə məlumatların daxil edilməsi və valyuta nəzarətinin həyata keçirilməsi məqsədilə yaradılmışdır. İS-ə məlumatların təqdim edilməsi və alınması qaydası, təqdim edilən məlumatların növü və digər məsələlər MB tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir.

Toplanılan məlumatlar pul vəsaitləri ilə əməliyyatlara dair sənədlərin saxlanması müddətində saxlanılır və həmin məlumatlara bank sirrinin qorunması qaydaları şamil olunur. İS-də məlumatların toplanılması və işlənməsi üçün məlumat subyekti olan rezident və qeyri-rezidentlərin razılığı tələb olunmur, onlar məlumatların bu sistemdə toplanılması və işlənməsinə etiraz edə və onların məhv edilməsini tələb edə bilməzlər.

Dəyişiklik 30 dekabr 2022-ci il tarixindən qüvvəyə minmişdir.

## Mikro, kiçik və orta sahibkarlıq haqqında yeni Qanun qəbul edilmişdir.

*02 dekabr 2022-ci il tarixində “Mikro, kiçik və orta sahibkarlığın ( “MKO”) inkişafı haqqında” Azərbaycan Respublikasının Qanunu ( “Qanun”) qəbul edilmişdir.*

Qanun 5 fəsil və 15 maddədən ibarət olmaqla MKO subyektlərinə göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edir.

Qeyd edək ki, Qanunda MKO-nun inkişafı sahəsində dövlət siyasəti və dəstəyi, onun forma və növləri, MKO subyektlərinin vahid reyestrinin aparılması, onların işçilərinin hazırlığı və ixtisaslarının artırılması kimi məsələlər tənzimlənir.

Qanun 26 yanvar 2023-cü il tarixindən qüvvəyə minmişdir.

## Daşınmaz əmlakla bağlı notarial hərəkətlərin aparılması qaydasında dəyişiklik edilmişdir.

*29 noyabr 2022-ci il tarixində "Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.*

Edilən dəyişikliklər notariuslarla və ya qanunla müəyyən edilmiş hallarda müvafiq notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslərlə daşınmaz əmlakın dövlət reyestri arasında elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində məlumat və sənəd mübadiləsi imkanının və onların həmin sistemlər vasitəsilə daşınmaz əmlakın dövlət reyestrinə birbaşa çıxışının təmin olunmasını nəzərdə tutur.

Belə ki, daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

Həmçinin nəzərdə tutulur ki, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda notariat qaydasında təsdiq edilməlidir.

Dəyişiklik 14 yanvar 2023-cü il tarixindən qüvvəyə minmişdir.

## Notariusun depozit hesabından edilən ödənişlərin əhatə dairəsi genişləndirilmişdir.

*29 noyabr 2022-ci il tarixində "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununda ("Qanun") dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.*

Qanunun 74-cü maddəsinə əlavə edilən altıncı hissəyə əsasən daşınmaz əmlak barəsində sərəncam verilməsi ilə bağlı müqavilənin rəsmiləşdirilməsi və hüquqların dövlət qeydiyyatı ilə bağlı müqavilə üzrə tərəflərin qanunvericiliklə müəyyən edilən xərcləri notariusun ödəniş tapşırığında təyinatı göstərilməklə, bankda açdığı depozit hesabından eyni vaxtda ödənilir.

Qanun 23 yanvar 2023-cü il tarixindən qüvvəyə minmişdir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva  
Partnyor, Vergi və hüquq xidmətləri  
Tel: +994 (12) 490 7020  
[arzu.hajiyeva@az.ey.com](mailto:arzu.hajiyeva@az.ey.com)



Məmməd Balacanov  
Baş Menecer, Hüquq xidmətinin rəhbəri,  
Vergi və hüquq xidmətləri  
Tel: +994 (12) 490 7020  
[mammad.balajanov@az.ey.com](mailto:mammad.balajanov@az.ey.com)

## EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilər, əməkdaşlar və bütövlükdə cəmiyyət üçün uzunmüddətli dəyərin yaradılmasına və kapital bazarlarına inamın artırılmasına töhfə verməklə daha yaxşı iş dünyasının qurulmasına çalışır.

EY şirkətinin çoxprofilli komandaları dünyanın 150-dən çox ölkəsində təmsil olunur. İnformasiya və texnologiyalardan istifadə edərək əməkdaşlarımız məlumatların doğruluğunu təsdiq etməklə etimadı təmin edir və müştərilərə fəaliyyətlərini uğurla inkişaf və transformasiya etdirməyə kömək edirlər.

EY şirkətinin audit, konsaltinq, hüquq, strategiya, vergi və sövdələşmələr sahəsində mütəxəssisləri bu gün dünyamızın üzləşdiyi mürəkkəb məsələlərə yeni cavablar tapmaq üçün düzgün suallar verirlər.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları [ey.com/privacy](http://ey.com/privacy) səhifəsində təqdim edilir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: [ey.com](http://ey.com)

EY, Qafqaz və Mərkəzi Asiyadan olan şirkətlərlə əməkdaşlıq edir və onlara biznes məqsədlərinə çatmağa köməklik göstərir. Almatı, Bakı, Bişkek, Nur-Sultan, Daşkənd, Tbilisi və digər şəhərlərdə yerləşən 8 ofisimizdə 1300-dən çox mütəxəssis çalışır.

© 2023-cü il Ernst & Yanq Holdings (SiAyEs) B.Vi.  
Bütün hüquqlar qorunur.

Hazırkı nəşr diqqət ilə hazırlanmışdır, lakin ona daxil edilmiş məlumat zəruri olaraq qısa xülasə şəklində təqdim edilir və buna görə də ümumi xarakter daşıyır və ətraflı araşdırmanın və ya peşəkar rəyin əvəzi kimi nəzərdə tutulmamışdır. "EY" hazırkı nəşrə daxil edilmiş məlumata əsaslanaraq hərəkət etmiş və ya etməmiş hər hansı şəxsə dəyən ziyana görə heç bir məsuliyyəti üzərinə götürmür. Hər hansı xüsusi hal ilə bağlı olaraq istinad müvafiq məsləhətçiyə edilməlidir.

[ey.com/az](http://ey.com/az)